




**BOKS ÜZRƏ NÖVBƏTİ
DÜNYA ÇEMPİONUMUZ
ALFONSO DOMÍNGEZ**



Qələbəni bizə yaşadanları

YASAT

OCAQ SPORT KLUBU

ÖVLADLARINIZIN SAĞLAM, AKTİV VƏ
İSTƏYİRSİNİZ!? O ZAMAN ONLARI GİMNASTİ
MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBAR E
KLUBU

ƏLAQƏ NÖMRƏSİ: +99455 500
ÜNVAN: ABBAS SƏHHƏT KÜÇƏSİ 2, HE

WWW.OCAQSPORTKLUBU.AZ



OCAQKLUB



OCAQSPORTKLUBU

EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
KA MƏŞQLƏRİNƏ YAZDIRIN. GİMNASTİKA
DƏCƏYİNİZ MƏKAN İSƏ "OCAQ SPORT"
DUR.

6 83 44 / +99450 642 92 82
YDƏR ƏLİYEV ADINA İDMAN ARENASI
SPORT.AZ



**DÜNYA MEBELİ BİR ÜNVANDA,
BİR MƏKANDA!**

BİZİM
MEBEL ŞƏHƏRİ

www.bems.az



BAKİ-SUMQAYIT ŞOSSESİ
7-Cİ KM / RİYAD TİCARƏT MƏRKƏZİ

012 408-71-08;
050 358-35-75

BU SAYIMIZDA



səh.6

**Dünya çempionatında
YENİ DÜNYA
ÇEMPİONU...**

**Karateçilərimiz
dünya
çempionatında**



səh.10



səh.12

**Uğurlu nəticələr
ümidində...**

**"Böyük dəbilqə"
- 7 medal**



səh.14



səh.20

**Batut gimnastikası
üzrə dünya çempionatı**

**Narkomaniya ilə
mübarizədə Medianın
və idmanın rolu**



səh.24



səh.28

**Media
nümayəndələrinin
üzgüçülük yarışı**

**Azərbaycan
Qılıncoynatma
Federasiyasının yeni
prezidenti seçilib**



səh.32

SPORTSMAN

Baş redaktor:

Rəşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,
Tofiq Bəhramov adına
Respublika Stadionu
Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru
www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.
Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda "Raf" Poliqraf
mətbəəsində çap edilib.

Üz səhifədə:

**Boks üzrə növbəti Dünya
çempionumuz
Alfonso Dominqes**

CHAMPIONSHIPS

BELGRADE, SERBIA

2021



DÜNYA ÇEMPİONATINDA YENİ DÜNYA ÇEMPİONU...

Serbiyanın paytaxtı Belqrad-da keçirilən dünya çempionatında Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Təmsilçilərimizdən Alfonso Dominges qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.

86 kiloqram çəki dərəcəsinə mübarizə aparan Avropa Oyunlarının qalibi, finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan boksçumuz, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.



“Tokio-2020”nin bürünc medalçısı həlledici görüşdə AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.

Alfonso Dominqes dünya çempionu titulluna yiyələnən 5-ci Azər-

baycan boksçusu olub. Serbiyanın paytaxtı Belqradada qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 təmsilçimiz belə uğura imza atıb. Onlardan Məhəmməd-rəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçumuz

2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmamıza ilk qızıl medalı 2003-cü il Banqkokda Ağası Məmmədov (54 kq) qazandırır. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildə mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempionumuz 7 qızıl medal əldə edib.

Dünya çempionatında 92 kq-da çıxış edən Məhəmməd Abdullayev isə Azərbaycan boks yığmasının tarixinə düşüb. Onun Serbiyanın paytaxtı Belqradada keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileyə əlamətdar olub. Belə ki, “Baku Fight Lab”ın üzvünün əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc medal kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.

Qeyd edək ki, yığmamız indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızılıdırsa, 4-ü gümüş, 11-i isə bürünc medallardır.





Umberto Orta Dominqes
baş məşqçi


"Boks üzrə dünya çempionatı Azərbaycan millisi üçün uğurlu alındı. Azərbaycan Boks Federasiyasının yaratdığı şərait boksçularımızın inamlı çıxışında böyük rol oynayıb. Yarışda rəqabət çox güclü idi. Dünya çempionatında

88 ölkədən 500-dən çox boksçu iştirak edirdi. Turnirdə hər idmançı 5 və ya 6 görüş keçirməli idi. Keçirdiyimiz gərgin təlim-məşq toplanışlarının sayəsində komandamız uğurla çıxış etdi.

Tayfur Əliyevin səkkizdəbir,

Məsud Yusifzadənin dördəbir, Məhəmməd Abdullayevin yarımfinalda görüşləri ilə bağlı bildirmək istəyirəm ki, onlar layiq olduqları qələbə ilə qiymətləndirilsəydi, medallarımızın sayı və əyari müxtəlif ola bilərdi. Buna baxmayaraq, özümüzü xoşbəxt hiss edirik. İki illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur.

Mənim hərdən rinqin kənarında aqressiv olmağımı da görürlər. Bu, idmandır və məşqçiyə aid olan xüsusiyyətdir. Məqsəd boksçuların rinqdə dediklərimi etməsi üçündür. Onlara qarşı hansısa təzyiq deyil. Əksinə, daha da irəli getmələrinə hesablanan addımdır. Gələcək hədəflərimiz daha yüksəkdir. Paris Yay Olimpiya Oyunlarında məqsədimiz 2 qızıl medal qazanmaqdır. Ən azından dünya çempionatında qazandığımız mükafatlarla özümüz üçün yol açdıq".



Loren Berto
ALFONSO DOMINGUEZ

Avropa Oyunların qalibi,
Tokio-2020 Yay Olimpiya
Oyunlarının bürünc mükafatçısı,
Dünya çempionu

"Çox gərgin bir mübarizə oldu. Çempionatda demək olar ki, bütün favoritlər iştirak edirdi. Bu səbəbdən asan döyüş olmadı. Ümumiyyətlə dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri də Belqrada qızıl medal üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı.

Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi.

Belqradda Azərbaycan bayrağını yüksəltdiyim və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığım üçün çox sevinirəm. Dünya çempionatına da bu istəklə yollanmış-

dım və bunu bacardım. Qarşıdan Zəfər Günü gəlir. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm".



Sərxan Əliyev:

“Dünya çempionatına komandamız yaxşı hazırlaşmışdı. Hər birimiz özümüze inanırıq. Məhz bu inamın nəticəsində komandamız ümumi hesabda altıncı yeri tutdu.

Bu çox böyük nailiyyətdir. Mən də yeni çəkide mübarizə aparırdım və özümə güvənirdim. Bunun da nəticəsini gördüm. Böyükler arasında qatıldığım ilk dünya çempionatında bürünc medala sahib oldum. Mü-kafatımın əyari qızıl da ola bilərdi.

Çünki hər şey mən istəyən kimi gə-dirdi. Düzgün taktika da seçmişdim. Amma bir az yoruldu, dözümlük çatmadı. İnşallah bunu məşqlərlə aradan qaldırıb, bir nömrəyə çev-riləcəyəm”.

Vidadi Baxşiyev



KARATEÇİLƏRİMİZ DÜNYA ÇEMPİONATINDA



Karate üzrə Azərbaycan milli komandası Dubayda təşkil olunan dünya çempionatında iştirak ediblər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 22 idmançı yer alıb. Onlardan 5-i parakarate üzrə dünya çempionatına qatılıb.

Noyabrın 16-21-də keçirilən 25-ci dünya çempionatında 117 ölkədən 1054 karateçi, noyabrın 21-də isə parakarate üzrə dünya çempionatında isə 21 dövlətdən 81 idmançı qüvvəsini sınaıyb.

Gərgin mübarizə əzminde keçən çempionatda Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu adını qazanıb. 68 kiloqram çəki dərəcəsinde mübarizə aparan idmançımız, finalda italyalı Silvia Semeraroya qalib gəlib. Fəxri kürsünün yüksək pilləsinə qalxan İrina, dünya çempionatının ikiqat qalibi titulu qazanıb.

Digər təmsilçimiz Asiman Qur-

banlı isə dünya çempionatında bürünc medala sahib olub. 84 kq-da çıxış edən karateçimiz, üçüncü yer uğrunda görüşdə çili Rodriqo Roja sa 5:2 hesabı ilə qalib gəlib.

Karate üzrə milli komandamız da dünya çempionatında uğurla çıxış edib.

Çempionatının son günündə - no-

yabrın 21-də kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparıb. Azərbaycan yığması üçüncü yer uğrunda Özbəkistan komandası ilə qarşılaşıb. Rəqib komanda üzərində qələbə qazanan komandamız, dünya çempionatının bürünc medalına sahib olub.

Dubayda keçirilən parakarate



üzrə dünya çempionatına da Azərbaycan idmançıları uğurla başlayıblar.

Azərbaycan Milli Karate Federasiyasının komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Emiliya Mitilnova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görüldüblər.

Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılmışdı.

Yaşar Bəşirov: Komandamız dünya çempionatında uğurla çıxış etdi



“Karate üzrə dünya çempionatında 100-dən artıq ölkənin komandaları iştirak edirdi. Sevindirici haldır ki, belə güclü yarışda Azərbaycanın kişilərdən ibarət komandası üçüncü yeri tutdu. On bir ildir ki, komandamız medal qazana bilmirdi. Yığmamız sonuncu dəfə 2010-cu ildə finalda mübarizə aparıb. Komandamız qələbəyə köklənmişdi və birinci yeri də tuta bilirdi. Lakin yığmamızın üzvü - bülki Avropa çempionatının finalçısı Pənah Abdullayev (84 kq) turnirdə çənəsinin qırılması ilə nəticələnən ciddi zədə səbəbindən mübarizə apara bilmədi. Eyni zamanda, komandamızın üzvü Rafael Ağayevin ayağı zədəli idi. Buna baxmayaraq, komandanın əsl lideri kimi bütün qarşılaşmaları qələbə ilə başa vurdu. İrina Zaretska ikinci dəfə dünya çempionu oldu. İrina Zaretska, eləcə də Rafael Ağayev “Tokio-2020”də uğurla çıxış edərək finala yüksəlmişdilər. Millimiz dünyada yeganə komanda-

dır ki, həm kişilərin, həm də qadınların yarışında finala vəsiqə qazandı. Digər karateçimiz Asiman Qurbanlı yarışlarda sabit çıxış edir. O da finala çıxa bilirdi. Amma bürünc medal da pis nəticə deyil. Ümumiyyətlə, komandamız yaxşı çıxış etdi. Təbii ki, zəif yerlərimiz var və bunlar aradan qaldırılmalıdır”.

Rafael Ağayev: Komanda yarışında 11 ildən sonra medal qazandıq



“Bütövlükdə komandamız dünya çempionatında uğurla iştirak etdi. Hər komandada dəyişikliklər olur. Komandamızın heyətində bu dəfə Ayxan Mamayev çıxış etmirdi. Şəxsi yarışlarda Pənah Abdullayevin çənəsi iki yerdən qırılmışdı. Ona görə təcili Bakıya qayıtdı və əməliyyat olundu. Komandamızın bütün üzvlərini təbrik edərdim. Yeni komanda ilə dünya üçüncüsü olduq. Bundan sonra da uğurlarımız bol olacaq.

Şəxsi yarışlarda hər şey qaydasında idi. ABŞ təmsilçisi Skott Tomas ilə 9 görüş keçirmişəm. Ona ilk dəfə idi uduzurdum. Həmin qarşılaşmada

0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Hakimlərin rəyi ilə ABŞ idmançısı qalib oldu. Bunu kompliment olaraq demirəm. Həqiqətən bir az dincəlsəydim, altıqat dünya çempionu olacaqdım. Sadəcə, çox yorulmuşdum. Amma irəli baxmaq lazımdır. Məşqlərə davam etməliyik. Söz-söhbətə yox, məşqlərə daha çox fikir verməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq.

Asiman Qurbanlı:



“Müəyyən qədər kədərliyəm ki, qızıl medal qazana bilmədim. Bəzi çatışmazlıqlar oldu. Bu da məni çox üzdü. Çünki mundiala qızıl medal üçün getmişdim. Amma əsas odur ki, medalsız qalmadım. Artıq dünyanın bu çəki dərəcəsinə üç ən güclü idmançısından biriyəm. Reytingdə isə ilk “5-lik”dəyəm. Bu, mənim üçün gələcək yarışlarda böyük motivasiyadır. Məqsədim yalnız çempionluqdur və fəxri kürsünün ən yüksək zirvəsini hədəfləyirəm. Qarşıdakı yarışlarda qızıl medal qazanmağı özümə söz vermişəm”.



UĞURLU NƏTİCƏLƏR ÜMİDİNDƏ...

Noyabrın 14-də Azərbaycan və Qətər milliləri Bakı Olimpiya Stadionunda qüvvələrini sınavıblar (2:2). Tanınmış futbol jurnalisti Rasim Mövsümszadə oyun ərəfəsində Qətər mətbuatına Azərbaycan millisi haqqında fikirlərini bölüşüb.

2020-ci ilin sentyabrından Gianni De Biasinin rəhbərliyiylə 19 oyunda cəmi 2 qələbə qazanan Azərbaycan millisi uğursuz dövrünü yaşayır. Komandanın uğur qazana bilməməsində özünü günahkar saymayan və daha çox zamana ehtiyac duyduqlarını deyən 65 yaşlı italyalı baş məşqçinin noyabrın sonunda – müqaviləsi bitəndə vəzifəsindən ayrılacağı gözlənilir. Əksər azarkeşlər, həmçinin media azərbaycanlı məşqçilərdən birinin milliyyə başçılıq etməsini istəyir.

Azərbaycan millisinin sentyabrda səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə etməsi azarkeşləri sevindirərsə də, sonra evdə həmin irlandlara 0:3 hesabı ilə məğlubiyyət

DÇ-2022-nin seçmə mərhələsində uğurlu çıxışa ümid etməyin qeyri-mümkünlüyünü göstərdi.

Amma son dövrlər Azərbaycan futbolunda müsbət məqamlar da var. İlk növbədə "Qarabağ"ı qeyd etmək lazımdır. Ardıcıl 8-ci mövsümdür avrokubokların qrupunda oynayan Azərbaycan təmsilçisi hazırda bu göstəriciyə görə "Manchester

United", "Chelsea", "Liverpool", "Inter Milan" kimi klublardan irəlidədir. UEFA Avropa Konfrans Liqasında uğurlu çıxış edən və 4 oyuna 10 xal yığan "Qarabağ"ın tarixində ilk dəfə qrup mərhələsini adlayacağı artıq rəsmiləşib.

Bundan başqa, yayda "Qarabağ"dan "Legia"ya keçən Mahir






Emrelinin Avropada məhsuldar çıxışı azərbaycanlı azarkeşləri sevindirir. 24 yaşlı hücumçu bu mövsüm Polşa klubunun heyətində müxtəlif turnirlərdə 11 qol, o cümlədən avrokuboklarda 7 qol vurub.

Amma Mahir Emreli kimi əcnəbi klublarda çıxış edən futbolçuların sayının azlığı da Azərbaycan millisinin uğur qazana bilməməsinin əsas səbəblərindən biridir. Bu reallıqdır ki, azərbaycanlı futbolçular xarici ölkələrin çempionatlarında çıxış etməyə həvəsli deyillər.

Amma bəzən qərribə hadisələr də olur. Məsələn, müdafiəçi Bəhlul Mustafazadə iyulda BƏƏ-nin "Əl-Əyn" klubuna transfer olunsada, bundan 18 gün sonra futbolçunun müqaviləsi ciddi səbəb olmadan ləğv edilmişdi.

Azərbaycan millisinin 2021-ci ildəki uğursuz çıxışının fonunda DÇ-2022 seçmə mərhələsində 4 qol vuran Emin Mahmudovun Avropa zonası A qrupunun bombardirləri arasında yer alması diqqət çəkir. Bu il 29 yaşlı yarımmüdafiəçi həmçinin Türkiyə ilə yoldaşlıq görüşündə 1 dəfə, "Neftçi" ilə avrokubokların seçmə mərhələsində də 4 dəfə fərqlənib.

Yeri gəlmişkən, 1996-cı ildən Azərbaycan milli komandasının oyunlarına buraxılan proqramların



müəllifiyəm. Lüksemburq və Qətər oyunları üçün elektron versiyada nəşr olunan ümumi proqramda Qətər millisi ilə bağlı belə bir faktı

da paylaşmışam: qəterlilər yoldaşlıq görüşləri keçirdikləri Avropa komandalarından Andorra (1 qələbə), Bosniya və Herseqovina (1 qələbə, 1 heç-heçə), Estoniya (2 qələbə), Finlandiya (1 qələbə, 1 heç-heçə), İsveçrə (1 qələbə), Latviya (1 qələbə) və Lüksemburq (1 qələbə, 1 heç-heçə) ilə oyunlarda müsbət balansla malikdirlər.

Azərbaycan və Qətər milli komandalarının bundan əvvəlki 3 yoldaşlıq görüşündə isə rəqiblər hərəyə eyni 2:1 hesabı ilə bir qələbə qazanıb, daha bir oyundasa qalibi müəyyənləşdirə bilməyiblər.

Əgər Qətər hələ 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcəkse, Azərbaycanın paytaxtı Bakı Avro-2020-nin keçirildiyi şəhərlərdən biri olub. Bundan başqa, 2019-cu ildə Bakıda "Chelsea" və "Arsenal" arasında UEFA Avropa Liqasının final qarşılaşması keçirilib. Bütün bunlar Azərbaycan – Qətər matçının oynanılacağı Bakı Olimpiya Stadionunda olub.

2013-cü ildə Azərbaycan millisi Qəterlə oyundan (1:1) başlayaraq ardıcıl 7 oyunda qol vuraraq öz şəxsi rekorduna imza atmışdı. Azarkeşlər inanır ki, Qəterlə bugünkü matç da Azərbaycan üçün düşərli olacaq və nəhayət, komanda uğurlu zolağa qədəm qoyacaq.

Rasim Mövsümzadə



BAKU GRAND SLAM

2021 AZERBAIJAN | NOVEMBER 05-07



#JudoBaku



“BÖYÜK DƏBİLQƏ” - 7 MEDAL

1 QIZIL, 2 GÜMÜŞ, 4 BÜRÜNC

Noyabrın 5-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Turnirin açılış mərasimində Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək, Bakının artıq yeddinci dəfə bu nüfuzlu yarışa ev sahibliyi etdiyini bildirib: “Bakıdakı budəfəki yarış fərqli şəraitdə keçirilir. Builki turnir Zəfər Günü ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına müsbət

təsiri olacaq. Eyni zamanda, bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrinə təsiri olacaq. Tokio Olimpiadası sübut etdi ki, tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi”.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxışında Vətən müharibəsində Qələbənin birinci ildönümü ərəfəsində belə bir nüfuzlu yarışın paytaxt Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bil-

dirən R.Nəbiyev döyüş meydanında qazanılan tarixi Qələbə sayəsində torpaqlarımızın otuz ildən sonra işğaldan azad olduğunu deyib.

Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında qarşılıqlı etimada söykənən möhkəm əlaqələrin olduğunu vurğulayan R.Nəbiyev bildirib: “Ən nüfuzlu cüdo yarışlarının Azərbaycanda təşkili ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir. Azərbaycanda ən mötəbər turnirlər yüksək səviyyədə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanda, o cümlədən cüdo sahəsində böyük nailiyyətlər əldə edilib”.

IJF-in prezidenti Marius Vizer COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlərin arenaya buraxılmamasının təəssüf doğurduğunu vurğulasa da, cüdonun təbliği baxımından bu yarışın əhəmiyyətini yüksək qiymətləndirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Sonra “Böyük Dəbilqə” turnirində mübarizə davam etdirilib.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulub. 29 ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunub.

İlk gün, ilk medallar

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan komandası yarışın elə ilk günündə fərqlənməyi bacardı. 60 kq-da çıxış edən cüdoçumuz Rövşən Əliyev, bürünc medal uğrunda qarşılaşmada monqolustanlı Sumiyabazar Enktaivanı məğlub edib. 66 kiloqram çəki dərəcə-





lənib.

Yarışların ikinci günündə Azərbaycanın daha 11 cüdoçusu mübarizəyə qoşulub. Tatami üzərinə çıxan təmsilçilərimizdən ikisi turniri bürünc medalla başa vurub. Medalı komandamızın aktivinə Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) yazdırıblar.

Hidayət Heydərov (73 kq) ilk qarşılaşmada almaniyalı Mixael Adamı məğlub etsə də, dördüncü

sində mübarizə aparan Orxan Səfərov isə qızıl medal qazanıb. İdmançımız ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinağa yüksəlib. Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən Orxan, finala vəsiqə qazanıb. Cüdoçumuz qızıl medal uğrunda mübarizədə rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək "Böyük dəbilqə"nin qalibi olub.

Bundan sonra komandamız daha bir medal qazanıb. Beləki,



finalda rusiyalı Mahmadbek Mahmadbekovla bacarmayıb. O, təsliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlub edib. Cüdoçumuz bürünc medal görüşündə Almaniyanın digər təmsilçisi Lukas Vennekoldanı da mübarizədən kənarlaşdıraraq üçüncü yeri tutub.

Digər bürünc medalı 81 kiloqram çəki dərəcəsinə çıxış edən Elcan Hacıyev qazanıb. Belə ki, ilk qarşılaşmasında yaponiyalı Yomişiçi Kamoçini məğlub etsə də, dördüncü finalda türkiyəli Vedat Al-

57 kq-da çıxış edən Azərbaycanın qadın cüdoçusu İcinxorloo Muntxedev gümüş medal qazanıb. İdmançımız əvvəlcə Rafaela Silva (Braziliya), daha sonra Mina Lieberini (Belçika) məğlub edərək yarımfinağa yüksəlib. Bu mərhələdə o, Pauline Starke (Almaniya) üzərində qələbə qazansa da, finalda Momo Tamaokiye (Yaponiya) məğlub olaraq ikinci yerlə kifayət-





bayraka uduzan cüdoçumuz, təsəlliverici görüşdə macarıstanlı Atilla Unqvarini məğlub edib. Bürünc medal uğrunda komanda yoldaşı Hasil Cəfərovla qarşılaşan Elcan, rəqibinə vazari xalı ilə qalib gələrək üçüncü yere sahib çıxıb.

Noyabrın 7-si Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə Bakı "Böyük dəbilqə" turnirində yekun vurulub. Yarışın son günündə 9 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Məmmədli Mehdiyev



(90 kq) yarışda əzmlə mübarizə apararaq finala vəsiqəni təmin edib. İdmançımız bu yolda ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. Cüdoçumuz həlledici final qarşılaşmasında yaponiyalı Kosuke Maşiyama ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına məğlub olan Məmmədli Mehdiyev gümüş medala layiq görülüb.

Bürünc medal uğrunda mübarizə aparən cüdoçularımız Adil Kərimli (100 kq) Onise Seneblidze (Gürcüstan), Uşangi Kokauri (+100 kq) isə Sven Heynle (Alma-

niya) ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Uşangi Kokauri bürünc medal əldə edib. Adil Kərimli isə bürünc medal uğrunda qarşılaşmada məğlub olaraq beşinci yerlə kifayətlənib.

Digər cüdoçularımız Ruslan Nəsirli, Kənan Abdullaxanlı (hər ikisi 100 kq), Hüseyn Məmmədov, Camal Feyziyev (hər ikisi +100 kq) ilk, Rüşət İsmayılov ilə Vüqar Talıbov (hər ikisi 90 kq) isə təsəlliverici mərhələdə mübarizəni dayandırılar.

Beləliklə, Azərbaycan millisi "Böyük dəbilqə" turnirinin 1 qızıl, 2 gümüş və 4 bürünc medalına sahib olub və ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Bakı "Böyük dəbilqə" turnirində 29



ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) medallar uğrunda yarışıb. Azərbaycan turnirdə 33 cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunub.

Emil Hüseyn





Məmmədəli Mehdiyev:

Əslində çox yaxşı formadayam. Baxmayaraq ki, son iki ay ərzində üçüncü nüfuzlu yarışda iştirak edirəm, qəti yorğunluq hiss etmirəm. Düzü, çəkisalma prosesi bir qədər ağırdır. Demək olar ki, 40 gün ərzində 20 kiloqramdan çox çəki salmışam. Hər yarışda 7 kiloqram çəki salıram. Bütün bunlara baxmayaraq formada idim və özümü yaxşı hiss edirdim. Yarışda hədəfim qızıl medal idi. Əsas rəqiblərim isə yapon idmançıları idi. Onlardan birinə qalib gəlsəm də, digərinə uduzdu. Təəssüf ki, yaponiyalı idmançı ilə final qarşılaşmasında cüzi səhvə yol verdim və hakimlər mənə üçüncü cərimə xalı verdilər. Hesab edirəm ki, bu gün mənim yox, yaponiyalı idmançının günü idi. Əminəm ki, növbəti dəfə qələbə mənim olacaq.

Zəfər Günü ərəfəsində doğma divarlar arasında "Böyük dəbilqə" kimi nüfuzlu yarışda medal qazandığım üçün sevinirəm.

Hidayət Heydərov: "Böyük dəbilqə" turnirində hədəfim qızıl medal idi

Son 40 gündə ardıcıl 3-cü turnirdir ki, mükafatçılar sırasındayam. Xorvatiyada Qran-Pri turnirində qızıl medal, Parisdə "Böyük dəbilqə" yarışında isə bürünc medal qazanmışdım.

Bakıda keçirilən "Böyük dəbilqə" turnirində isə hədəfim qızıl medal idi. Çünki yeni məşqçi heyəti bizimlə çox effektiv işləyir. Biz də öz növbəmizdə onların ümidlərini doğrultmağa çalışırıq. Bu yarışa ciddi hazırlaşmışdım. Turnirin bürünc medalını əldə etməyimdə məşqçilərimin böyük rolu oldu. Vətən müharibəsində qazanılan tarixi Qələbənin birinci ildönümü ərəfəsinə təsadüf edən bu yarışda yüksək səviyyədə çıxış etmək istəyirdim. Təəssüf ki, ikinci görüşdə bəzi səhvlərim ucbatından uduzdu. Turnirdə güclü cüdoçular mübarizə aparır. Sevinirəm ki, mükafatçılar sırasında yer almağı bacardım.



Elcan Hacıyev:

Bakıda keçirilən "Böyük dəbilqə" turniri böyükler arasında ilk yarışım idi. İndiyədək gənclər arasında keçirilən yarışlarda iştirak etmişəm. Sevinirəm ki, bu nüfuzlu yarışda mükafatçılar sırasında yer aldım.

Güclü yaponiyalı idmançı Yomişiçi Kamoçi ilə ilk qarşılaşmam ağır keçsə də, ona qalib gəlməyi bacardım. Dördüncü finalda səhvim ucbatından türkiyəli rəqibimə uduzduqdan sonra ümid bürünc medala qalır. Təsəlliverici görüşdə macarıstanlı Atilla Unqvari ilə gərgin keçən qarşılaşmada potensialımdan maksimum istifadə edərək qələbə qazandım. Bürünc medal görüşümü isə komanda yoldaşım Həsən Cəfərovla keçirdim. Ona vazari xalı ilə qalib gələrək medala sahib çıxdım. Şübhəsiz, medal əldə etməyimdə məşqçilərimin xüsusi rolu var. Gələcəkdə gərgin məşqlər sayəsində bürünc medalı qızılla əvəz etməyə çalışacağam.





Elmar Babanlı: "Böyük dəbilqə" turnirində cüdoçularımız uğurla çıxış etdilər

Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə Bakı "Böyük dəbilqə" turnirində cüdoçularımız uğurla çıxış etdilər. Azərbaycan komandası yarışda bir qızıl, iki gümüş, 4 bürünc medal qazanıb. "8 Noyabr – Zəfər Günü" ərəfəsində belə bir nüfuzlu turnirin Bakıda təşkili xüsusi əhəmiyyət daşıyır. Cüdoçularımızın hər biri qələbə əzmi ilə tatamiyə çıxırdı. Komanda yarışa ciddi hazırlamışdı və medalların sayı daha çox ola bilərdi. Bəzi idmançılarımızdan da medal gözləyirdik. Yarışda çox güclü cüdoçular iştirak edirdilər. Ümumiyyətlə, "Böyük dəbilqə" turnirində rəqabət həmişə güclü olur.

Şübhəsiz, indiki vaxtda – koronavirus pandemiyasının hökm sürdüüyü bir şəraitdə bu cür böyük yarışların təşkili çox çətinidir. Bütün bunlara baxmayaraq bütün imkanlardan istifadə edərək turnirin yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradılmışdı.

Sadiq Sadiqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb



Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadiq Sadiqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.

Bu münasibətlə o, "Böyük dəbilqə"nin təşkil olunduğu Heydər Əliyev adına İdman Sarayında BCF tərəfindən mükafatlandırılıb. Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Bey-

nəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Sadiq Sadiqova cüdonun banisi Ciqoro Kanonun nüfuzlu "Herend" şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.

Daha sonra Marius Vizer zəngin karyerası, dünya çempionatındakı medal və dünya cüdo turunda qazandığı 15 medala görə məşhur cüdoçu, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şixəlizadəyə də eyni mükafatı təqdim edib.



BATUT GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI

Noyabrın 18-də Bakıda batut gimnastikası üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçı ölkələrin paradı olub. Sonra idmançı, məşqçi və hakim heyətinin ədalət prinsiplərinə sadıq qalacaqlarına dair andıçmə mərasimi olub. İdmançıları Azərbaycan təmsilçisi Mixail Malkin təmsil edib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, bu gün ölkəmizin müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanındığını deyib. Bildirib ki, bu tədbirlər arasında gimnastika yarışları xüsusi yer tutur. Azərbaycan batut gimnastikası üzrə dünya çempionatına ilk dəfə





nastikası üzrə 35-ci dünya çempionatında yeni ən yaxşı idmançıların yüksəlişini izləyəcəklərini vurğulayıb. O, dünya çempionatı üçün Bakıya yenidən səfər etməkdən məmnunluğunu bildirib. Bu möhtəşəm məkanda bir çox dünya çempionatlarının təşkil edildiyini, amma batut gimnastikası üzrə mundialın ilk dəfə keçirildiyini vurğulayan M.Vatanabe deyib: “Yarışı ərsəyə gətirmək üçün zəhmət çəkdiklərinə, bu böyük tədbir üçün bizə mükəmməl şərait yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasındakı

dostlarımıza təşəkkür etmək istəyirəm. Deyə bilərik ki, 2021-ci il tərəqqi ilidir. Üç ay əvvəl Olimpiya Oyunlarını keçirdik, indi isə dünya çempionatında iştirak edirik.

İki böyük çempionun yanımda olması bizi çox qürurlandırır. Bunlar Kanadadan Karen Kokbörn və Fransadan Devid Martindir. Onlar bu yarışın batut gimnastikası üzrə səfirləridirlər. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram və batut gimnastikası üzrə 35-ci dünya çempionatını açıq elan edirəm”.

ev sahibliyi etsə də, bu, gimnastika üzrə Bakıda keçirilən dördüncü dünya birinciliyidir. Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müasir idman qurğularındakı şərait, təşkilatçılıq təcrübəsi və xalqımıza məxsus qonaqpərvərlik tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.

“Əziz idmançılar, bu yarış meydanı növbəti dörd gün ərzində sizin ixtiyarınızdadır. Buraya toplaşmış hər kəs – məşqçilər, hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmiləri, Texniki Komitəsinin üzvləri sizin möhtəşəm çıxışlarınızı dəyərləndirməyə hazırdır. Hamınıza yarışlarda uğurlar arzulayıram. Bakıda keçirəcəyiniz hər bir günün maraqlı və xoş xatirələrlə dolu olacağına inanıram”, - deyə nazir qeyd edib.

FIG-nin prezidenti Morinari Vatanabe Bakıda keçirilən batut gim-





Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasiminə bədii hissə ilə yekun vurulub.

Noyabrın 21-dək davam edən dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edib. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tambling və ikili minibatut üzrə proqramlarda çıxış ediblər. Bundan əlavə, komanda çoxnövcüluüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşdirilib.

Ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika

Arenasına toplayıb.

Dünya çempionatında ölkəmizi bir idmançı – Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin təmsil edib. Təmsilçimiz tambling yarışlarında mü-

barizə aparıb.

Azərbaycan tamblingçisi Mixail Malkin Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb. Təmsilçimizin çıxışı 76,300 xalla qiymətləndirilib.

Yarışın qalibi 80 xalla Rusiya Gimnastika Federasiyasının üzvü Aleksandr Lisitsin olub. ABŞ idmançısı Kaden Braun 75,400 xalla yarış üçüncü pillədə başa vurub.

Noyabr ayının 21-i batut gimnastikası üzrə 35-ci dünya çempionatına yekun vurulub. Yarışda bütün rəqiblərini qabaqlayan Rusiya Gimnastika Federasiyasının komandası birinci olub. ABŞ millisi yarış ikinci, Böyük Britaniya gimnastları isə üçüncü pillədə başa vurublar.



MİGEL VİSENTE

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin vitse-prezidenti

“Növbəti dəfə Azərbaycanda olmaqdan məmnunam. Ölkənizə ilk səfərimi 2015-ci ildə Avropa Oyunları zamanı etmişəm. Azərbaycan Gimnastika Federasiyası həmişə irimiqyaslı yarışları yüksək səviyyədə təşkil edir. Hazırda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatı da onlardan biridir.

Çempionat proqramının çox gərgin olduğunu da deyə bilərəm. Çünki yarışda dünya və Olimpiya çempionları iştirak edirlər. Bu idman növündə yarışların mütəmadi keçirilməsi vacib şərtlərdən biridir. Sevindirici haldır ki, belə mötəbər yarış Azərbaycanda təşkil olunur. Milli Gimnastika Arenası çox möhtəşəmdir. Ümumiyyətlə bütün idmançılar üçün hər cür şərait yaradılıb. Buna görə, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

**SERGEY KOVALÇUK**

Belarusun idman və turizm naziri

“Bakıda batut gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Azərbaycan irimiqyaslı idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməklə bağlı böyük təcrübəyə malikdir. Bu təcrübə digər ölkələrə nümunədir.

Azərbaycan ilk Avropa Oyunlarını möhtəşəm təşkil etməklə dünya idman tarixində yeni səhifə açdı. İkinci Avropa Oyunları isə Belarusda keçirildi və gərgin idman mübarizəsi ilə yadda qaldı. Bu uğurların qazanılmasında əsas səbəb Azərbaycanda güclü idman infrastrukturunun mövcudluğudur. Hazırda dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenası çox möhtəşəmdir. Gələcəkdə belaruslu gimnastların burada təlim-məşq toplanışında iştirak etməsi üçün həmkarım Fərid Qayıbov ilə müzakirələr aparmışıq.

Adətən Olimpiya Oyunlarından sonra dünya çempionatında titullu idmançıların iştirak etmədiklərini vurğulayırlar. Ancaq Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatında ən güclü və ti-



tullu idmançılar mübarizə aparırlar. Belarus idmançıları artıq Bakıda mükafatçılar sırasında yer alıblar. Ümumiyyətlə, Belarusda batut gimnastikası ilə bağlı böyük ənənə var. Belaruslu gimnastlar Olimpiya Oyunlarında da dəfələrlə mükafatçılar sırasında yer alıblar”.





NARKOMANIYA İLƏ MÜBARİZƏDƏ MEDIANIN VƏ İDMANIN ROLU

Azərbaycan Mətbuat Şurasının, Milli Olimpiya Komitəsinin və Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Narkomaniya ilə mübarizədə Medianın və İdmanın rolu" mövzusunda tədbir keçirilib.

Eyni zamanda Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası" qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş tədbir ərazi bütövlüyümüz uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin anılması ilə başlayıb.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyası adından da göründüyü kimi idmançıların bəşəri bəla olan narkomaniyaya qarşı səfərbərliyini təmin etməyi, onların həyat və fəaliyyətinin örnək tərəflərini göstərməklə gəncləri pis verdişlərdən uzaq tutmağı, idman mütəşəkkiliyini artırmağı özünə


hədəf seçib. Federasiyanın Azərbaycan Nümayəndəliyi də qarşıya qoyulan məqsəd naminə əzmlə çalışmaqda, təbliğat, maarifləndirmə işləri aparmaqdadır. "Əlbəttə, söhbət təbliğatdan və maarifləndirmədən düşürsə, biz ilk növbədə medianın rolundan danışmalıyıq. Hesab edirəm ki, müstəqillik illərində idman jurnalistikamız da inkişaf etmişdir. Bu inkişaf həm də idman hərəkatının intensiv xarakterindən

irəli gəlir. Ölkəmizdə həqiqətən də idmana yüksək diqqət və qayğı var. Dövlətimiz, şəxsən Prezident İlham Əliyev sahəyə, olimpiya hərəkatına olduqca həssas yanaşır. İdman jurnalistikası da belə həssas münasibətin sayəsində özünə geniş yaradıcılıq meydanı əldə edir. "Olimpiya dünyası" qəzeti 20 ildir bu meydandadır. Qəzetdə nəinki olimpiya idman növləri, habelə bütövlükdə idmanımız dolğun və



obyektiv şəkildə oxuculara çatdırılır. Heç şübhəsiz, nəşrin idmanın populyarlaşmasında da müstəsna xidmətləri var. Bütün bunları nəzərə alaraq Azərbaycan Mətbuat Şurası "Olimpiya dünyası" qəzetini özünün diplomuna layiq görüb", - deyən Ə.Amaşov diplomu "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyevə təqdim edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında bildirib ki, həm təmsil etdiyi dövlət qurumu, həm MOK-un Ədalətli Oyunlar Hərəkatı gənclərin zərərli vərdislərdən uzaq dayanmaları üçün məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Mövcud xüsusdə başlıca yeri qarşılıqlı əməkdaşlıq



tutur. Əməkdaşlıq idmanın daha da kütləviləşməsinə hədəf seçib. İdman kütləviləşməlidir ki, müxtəlif mənfi tendensiyalar sıradan çıxsın, o cümlədən bəşəri bəla olan narkomaniya ilə mübarizədə mütəşəkkillik güclənsin. Bu, bütövlükdə idman ictimaiyyətinin mübarizəyə töhfəsidir. Gələcək nəsillər narkomaniyanın fəsadlarından maksimum dərəcədə qorunmalıdırlar. X.İsayev həmçinin "Olimpiya dünyası" qəzetinin 20 il ərzindəki fəaliyyətinə də toxunaraq bildirib ki, nəşr özünün məzunlu fəaliyyət dairəsi, peşəkar yanaşması ilə idmanın həm də həyat təzi kimi təbliğində müstəsna rol oynamaqdadır.

"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev 2001-ci il noyabrın 27-dən işıq üzü görən mətbu orqanın hazırda həftədə 1 dəfə oxucularla görüşə gəldiyini, eyni zamanda gündəlik yenilənən elektron resursa malik olduğunu vurğulayıb. Ötən müddətdəki uğurlardan söz aşmış baş redaktor deyib ki, "Olimpiya dünyası" İspaniyada keyfiyyət və peşəkarlığa görə mükafatına da layiq görülüb. O, həmçi-





nin nəşrin müxbirlərinin Yay Olimpiya Oyunlarından Azərbaycan oxucularını eksklüziv materiallarla təmin etdiklərini də diqqətə çatdırıb. M.Fərzəliyev media-nın narkomaniya ilə mübarizədəki öncüllüyündən söz açarkən Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. Baş redaktor çıxışında həmçinin narkomaniya ilə mübarizədə idman ictimaiyyəti ilə medianın birgə əməkdaşlıq məsələlərinə dair fikirlərini bölüşüb, rəhbərlik etdiyi qəzetin fəaliyyətinə verilən dəyərə görə təşəkkürlərini çatdırıb.

miş idmançıların nümunəvi həyat tərzinin cəmiyyətə, gənclərimizə təlqin edilməsi mühüm yer tutur. Media ilə əməkdaşlıq isə mövcud istiqamətdəki başlıca vasitədir. C.Allahverdiyev də öz növbəsində "Olimpiya dünyası" qəzetini fəaliyyətinin 20 illiyi münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov daxili işlər orqanlarının narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib, iştirakçıları konkret statistika ilə tanış edib. Ölkədə narkomanların rəsmi 32 mindən artıq olan sayının qeyri-rəsmi



məlumatlara əsasən daha çoxluğunu vurğulayan N.Məmmədov təmsil olunduğu dövlət orqanının bəşəriyyətin belasına qarşı mübarizədə sosial media mecnecmentinə də geniş üstünlük verdiyini vurğulayıb.

Olimpiya çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova çıxışında bildirib ki, hər bir idmançı özünün uğurları ilə cəmiyyətə, o cümlədən gənclərə canlı nümunəvi yaşam obrazıdır. İdman təşkilatları isə media ilə müştərək şəkildə bu obrazın təbliğində fəallıq nümayiş etdirməklə gələcək nəsilləri həm idmana kökləyər, həm də onları



Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev təmsil olunduğu qurumun gördüyü işlərdən söz açıb. O bildirib ki, təşkilat qarşıya qoyduğu məqsədə çatmaq üçün müxtəlif sahələrlə sıx əlaqədədir. Xüsusən idman cəmiyyətləri və media orqanları ilə təmaslar ön plandadır. Başlıca fəaliyyət metodu təbliğatdır. Təbliğat isə ilk növbədə idmanın daha da populyarlaşmasını hədəf seçir. Eyni zamanda məsələyə sistemli baxış var. Bu baxışda ayrı-ayrı nüfuzlu beynəlxalq yarışlarda, Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qalib olmuş, fərqlən-





pis vərdişlərdən uzaqlaşdırmaq yönümlü işlərə töhfə vermiş olarlar.

MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev narkomaniyanın cəmiyyətin bütün təbəqələrinə mənfi təsirlərinin miqyasının böyük olduğunu vurğulayıb. O, bu bəlanı neytrallaşdırmaq üçün sistemli baxışa ehtiyacın duyulduğunu deyib. Jurnalist fəaliyyətinə gəldikdə isə A.Quliyev narkomaniyanın fəsadlarının əksini tapdığı peşəkar, müxtəlif janrlı yaradıcılıq nümunələrinin qələmə alınmasının zəruriliyini əsaslandırıb. Baş redaktor çıxışında habelə 20 illiyini qeyd edən "Olimpiya dünyası" qəzetinin idman salnaməmizin xronikasını yaratmaq baxımından mühüm işlər gördüyünü diqqətə çatdırıb və əlavə edib ki, nəşrin günümüzün tələbləri səviyyəsində işıq üzü görməsi son dərəcə əhəmiyyətlidir.

Konkret ənənəvi idman növlərinin fəaliyyətləri ilə gəncləri özlərinə cəlb etdiyini, nəticə etibarilə onların zərərli vərdişlərdən uzaq tutulmasına töhfə verdiyini vurğulayan cüdo üzrə əməkdar məşqçi, Cüdo Federa-

siyasının Nizam-intizam komissiyasının sədri Ruzbeh Vəliyev onu da bildirib ki, digər idman növlərinin inkişafını stimullaşdırmaqla, eyni zamanda onların əhali qrupları üçün əlçatımlılığını təmin etməklə gələcək nəslin sağlam böyüməsinə kömək göstərmək mümkündür. Elə fəaliyyət aparılmalıdır ki, ənənəvi idman sahələrinin üzərinə düşən yük azalsın, digərləri ilə bölünsün.

MŞ-nin icraçı katibi, "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə dövlət proqramının mövcudluğuna diqqət çəkərək qeyd edib ki, bu sənəd hər bir dövlət qurumu qarşısında konkret məsuliyyət müəyyənləşdirməkdir. Ona daha ciddi yanaşılacağı təqdirdə mövcud istiqamətdəki bir sıra neqativ təmayüllər də aradan qalxacaqdır.

Çıxış edənlərdən cüdo üzrə dünya çempionu Elxan Məmmədov, idman jurnalisti Vüqar Zeynalov, "İki sahil" qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, kinqboksinq üzrə dünya çempionu Ehram Məcidov, "Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərsəhoğlu, "Məhsul" İdman Cəmiyyətinin Uşaq Gənclər İdman Mərkəzinin direktoru Niyazi Məmmədov, əməkdar jurnalist Rəhim Hüseynzadə, "Olimpiya dünyası" qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin katibi Gülnarə Məlikova və başqaları müzakirə edilən mövzunun əhəmiyyətindən söz açaraq idmanın gənc nəslin mənəvi və fiziki tərbiyəsindəki roluna toxunublar. Onlar insanların zərərli vərdişlərə sıçortalanması, narkomaniya kimi bəlaya düşər olmaları üçün bütövlükdə cəmiyyətin səfərbərliyinin vacibliyini, sosial həyat instrumentlərinin aktivliyinin zəruriliyini önə çəkib, fikirlərini müxtəlif misallarla əsaslandırıblar.





MEDIA NÜMAYƏNDƏLƏRİNİN ÜZGÜÇÜLÜK YARIŞI

Noyabrın 14-də Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, Su İdmanı Sarayı və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri keçirilib.

50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən, İctimai Televiziyanın əməkdaşı Maksim Tsurkov turnirin qalibi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Pavel Antonov (Sputnik.az) və Rəşad Cavadov ("Sportsmen" jurnalı) tutublar.

Qaliblərə diplom, medallar və təşkilatçılar tərəfindən hədiyyələr, bütün iştirakçılara isə xüsusi sertifikatlar təqdim edilib.

Mükafatları Su İdmanı Sarayının direktoru, Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi,





AİJF prezidenti Qabil Mehdiyev, üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov təqdim edib.

Yarışdan sonra media nümayəndələri üçün Su İdmanı Sarayı ilə tanışlıq turu təşkil olunub. Tanışlıq əsnasında sarayın direktoru Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov, jurnalistləri kompleksin şəraiti və fəaliyyəti barədə məlumatlandıraraq verilən sualları cavablandırıblar.

E.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezi-





denti İlham Əliyevin Sərəncamı ilə inşa edilərək 2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilən Su İdmanı Sarayı yığma komanda ilə yanaşı, üzgüçülük məşğul olmaq istəyən hər bir kəsin üzünə açıqdır. O, qeyd edib ki, Su İdmanı Sarayı Avropada ilk üçlüyə, dünyada isə ilk onluğa daxil olan müasir və dünya standartlarına cavab verən unikal idman komplekslərindən biridir: “Burada müasir interyer, xoş abu-hava, effektiv işıqlandırma, havalandırma və isitmə sistemləri, rahat soyunma-geyinmə otaqları mövcuddur. Habelə suyun və havanın optimal temperaturda saxlanılmasına xüsusi sistem nəzarət edir. Suyun təmizliyi isə elə bir səviyyədədir ki, onu təsadüfən içsən belə insana heç bir zərər verməz. Yeni hovuzlarda olan su içməli su qədər təmizdir.



Qonaqların istifadəsi üçün 5 hovuz, SPA mərkəzi, “Technogym” şirkətinin müasir idman avadanlıqları ilə təhciz edilmiş idman zalı, çimərlik idman oyunları üçün meydançalar, mini-futbol meydançası, gimnastika zalı, stolüstü tennis zalı, gözəllik salonu, restoran, kartinq mərkə-

zi fəaliyyət göstərir. Ümumilikdə, kompleksdə müxtəlif idman növlərinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb.

Xüsusi normativləri yerinə yetirərək uğurlu nəticələri ilə fərqlənən idmançılarımızı həvəsləndirmək məqsədilə Su İdmanı Sarayı tərəfindən üzgü-

çülüklə məşğul olan uşaqlar üçün 3 ayda bir dəfə yarışlar keçirilir və öz nəticələrini yaxşılaşdıran 5 idmançı təqaüd alaraq ödənişsiz məşqlərə cəlb olunur. Yetirməsi yüksək nəticə göstərən məşqçinin maaşı da Su İdmanı Sarayı tərəfindən ödənilir və bu addım ölkəmizdə üzgüçülük idmanına bir töhfədir”.

Milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov son illər üzgüçülüklə məşğul olanların sayının artdığını bildirib. Hazırda Azərbaycan yığma komandasının tərkibinin tamamilə yeniləndiyini bildiren baş məşqçi, onun yeniyetmə və gənclərdən təşkil olunduğunu vurğulayıb: “Komandamızda 15-dən çox idman usta-

sı yetişib. Son 6 ildə Su İdmanı Sarayının dəstəyi bu nəticənin əldə edilməsi üçün böyük təkan olub. Tokio Yay Paralimpiya Oyunlarında idmançımız Vəli İsrailov 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanıb. Bu nailiyyətdə kompleksin məşqçisinin böyük rolu olub. Su İdmanı Sarayında kiçik yaşlı idmançılarımızın da gələcəkdə yığma komandanın tərkibinə daxil olması üçün seleksiya işi aparılır. Bu seleksiyalar nəticəsində biz artıq idman qrupu yaratmışıq. Onun tərkibinə 100-dək uşaq cəlb olunaraq daxili və xarici yarışlarda müxtəlif əyarlı medallar qazanıblar”.

Baş məşqçi qeyd edib ki, bədi üzgüçülük üzrə də artıq komanda formalaşıb. Yığmamız hazırda Moskva şəhərində Rusiya çempionatında iştirak edir və artıq medal da qazanıb.

Gündüz Abdullayev





AZƏRBAYCAN QILINCOYNATMA FEDERASIYASININ YENİ PREZİDENTİ SEÇİLİB

Noyabrın 20-də Gənclər və İdman Nazirliyində Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

İclasda gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının

prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gündəlikdə duran məsələlərdən danışib, iclas iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının

kayıl Cabbarov dörd il əvvəl bu vəzifədə ona göstərilən etimada görə federasiyanın üzvlərinə təşəkkürünü bildirib və ötən illərdə görülmə işlər barədə məlumat verib. M.Cabbarov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyi ilə idmanın bu növü üzrə mühüm irəliləyişə nail olunduğu





nu vurğulayıb. Federasiya prezidenti mühüm nəticələrin qazanılmasında və idmanın bu növünün ölkəmizdə populyarlaşmasında Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rolunu xüsusi vurğulayıb. O, milli komandamızın üzvü Anna Baştanın 23 yaşadək sablyaçılar arasında Avropa çempionluğunu, idmançımızın "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirakı, sablyaçımız Zərifə Hüseynovanın, şpaqaçımız Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanmalarını, idmanın bu növünün kütləvililiyinin artırılması istiqamətində atılan addımlar, yeni qılıncoynatma zalının istifadəyə verilməsi və əldə olunan nailiyyətləri son dörd ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. M.Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin

üzvü Balakişi Qasımovu dörd il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi fəaliyyətini davam etdirəcəklər. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvlüyünə isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçiliblər.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Balakişi Qasımov: Əsas hədəfimiz qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı uğurla təmsil etməkdir

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməyim üçün göstərilən yüksək etimada görə təşəkkürümü bildirirəm. Bu etimadı doğrult-

mağa çalışacağam.

Əsas hədəfimiz ölkəmizdə qılıncoynatma idmanının inkişafı, bu sahədə yeni nailiyyətlərin əldə olunması və qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək olacaq. Hesabat-seçki yığıncağında federasiyanın əvvəlki prezidenti Mikayıl Cabbarov ötən dörd il ərzində görülən işlər, ölkəmizdə idmanın bu növünün inkişafı, qazanılan uğurlar barədə ətraflı məlumat verdi. Əsas vəzifəm bu uğur yolunu davam etdirməkdir. Gələcəkdə qılıncoynatma idmanının kütləvililiyinin daha da artırılması istiqamətində bir sıra tədbirlərin görülməsini planlaşdırırıq.

Son illərdə qılıncoynatma idmanı ilə məşğul olan yeniyetmələrin sayı da iki dəfə artıb. Gələcəkdə beynəlxalq turnirlərdə daha böyük nailiyyətlərin qazanılması üçün səylə çalışacağıq. Dörd il çiyin-çiyinə işlədiyimiz heyətlə birgə ölkəmizdə qılıncoynatma idmanının inkişafına yeni töhfələr vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının prezidenti seçilib



Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, "WSF"-nin vitse-prezidenti və idarə heyətinin üzvü Y.Bəşirov, İstanbulda şotokan üzrə 11-ci dünya çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səsle bu məsul vəzifəyə seçilib.

Qeyd edək ki, Yaşar Bəşirov Azərbaycan Milli Karate Federasiyasının

prezidenti, həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvüdür.

Daha bir əlamətdar hadisə "WSF"-nin İdarə Heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Renad Əliyevin də yer alması olub. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.

Türkiyə Karate Federasiyasının

prezidenti vəzifəsinə namizədlərdən biri olan Ercüment Taşdemir isə "WSF"-nin Baş katibi seçilib.

Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib. Məlumat üçün bildirək ki, 5 qitədən 75 dövlət "WSF"-nin rəsmi üzvüdür. Son illər təşkilatın idarə edilməsində dəyişikliklər "WSF"-nin nüfuzunu artırıb. Qarşıdakı illərdə karatenin şotokan növü üzrə genişmiqyaslı işlərin görülməsi və yarışların sayının artırılması nəzərdə tutulub.

Azərbaycan idmançıları Əbu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatında on medal qazanıblar

Azərbaycan idmançıları Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən ciu-citsu üzrə "Abu-Dhabi World Jiu Jitsu Championship" yarışında uğurla iştirak ediblər.

Azərbaycan Ciu-Citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev AZƏRTAC-a bildirib ki, yığma komandamız bu yarışa geniş heyətlə qatılıb. Yarışda Fərid Məmmədov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Ayaz Süleymanov, Həsən Babayev, Azər Cəfərzadə,



Rüfət Ağayev, Zaur Aşumov, Firudin Nəsirov gümüş, Fərhad İbrahimov,

Nicat Səfiyev və Zaman Qəhrəmanov isə bürünc medala sahib olublar.

Azərbaycan Şahmat Federasiyasının prezidenti dəyişib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat-seçki konfransı keçirilib.

Hesabat-seçki yığıncağında AŞF-nin fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra qurum rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışmaqla yanaşı, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Faiq Həsənov federasiyanın I vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti



həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq grossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

M.Məmmədov qarşıda idmançıları bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımı işlərin görülməyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Qeyd edək ki, Mahir Məmmədov yeni vəzifədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E. Rüstəmov toplantıda iştirak etməyib. O, 2007-ci ildən AŞF prezidenti idi.



Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş turnir keçirilib

Vüqar Həşimov Şahmat Akademiyasının Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qalib və mükafatçıları müəyyənləşib.

Beynəlxalq reyting xarakterli yarış Vüqar Həşimov Şahmat Akademiyasında keçirilib.

İsveçrə sistemi üzrə təşkil edilən turnirdə ən yüksək nəticəni Kənan İsmatov göstərüb. Doqquz turdan 8 xal toplayan şahmatçı birinci pillədə qərarlaşıb. Məhəmməd Əsgərov və Dinara Hüseynova 6,5 xalla ilk üçlüyü tamamlayıblar.



Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib

Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Cüdo Federasiyasının növbə-denkənar konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Olimpiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək ölkəmizdə cüdo idmanının inkişafından, federasiyanın prezidenti Rövneq Abdullayevin rəhbərliyi altında əldə edilən uğurlardan danışdı.

Sonra Azərbaycan Cüdo Federasiyası rəhbərliyinə və icraiyyə komitəsinin üzvlüyünə seçkilər keçirilib. Səsvermə nəticəsində Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib. Federasiyanın vitse-prezidenti vəzifəsinə Rövşen Rüstəmov və Elnur Məmmədli, icraiyyə komitəsinin üzvlüyünə isə Ağayar Axundzadə, Rəqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçilib.

Azərbaycan Cüdo Federasiyasının sabiq prezidenti Rövneq Abdul-



layev federasiyanın yeni rəhbərliyini və icraiyyə komitəsinin üzvlərini təbrik edib, uğurlar arzulayıb.

Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev ölkəmizdə cüdonun inkişafı ilə bağlı son illər kifayət

qədər böyük uğurların olduğunu vurğulayıb: "İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanıblar. Ən ümdə vəzifəmiz bu uğurları daha da inkişaf etdirməkdir. Bunun üçün əvvəlcə qısa və uzun müddətli hədəflər müəyyən edilməli, bu hədəflərdən irəli gələn strategiya müəyyənləşdirib addımlar atılmalıdır".

Rəşad Nəbiyev qarşıda idmançılarımızı bir sıra nüfuzlu idman yarışlarının, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirərək, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımı işlərin görülməyini vurğulayıb.

Diaspor rəhbəri Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri təyin edilib

Noyabr ayının 29-da Azərbaycan Cüdo Federasiyasında iclas keçirilib. İclasda Azərbaycan Respublikası Cüdo Federasiyası prezidentinin yeni müşaviri Natiq Bağirovun təqdimatı olub.

Azərbaycan Respublikası Cüdo Federasiyası Prezidentinin müşavirinə federasiyanın idman fəaliyyətinə tam nəzarət etmək, gənclərdən tutmuş kişi və qadınlardan ibarət bütün milli komandalarda məşq prosesinə tam nəzarət etmək tapşırılıb.

Natiq Bağirovu idman aləmində tanımayan yoxdur. O, uzun illər Belarusiya Respublikasında yaşamış

və bu illər ərzində Belarussiyada Azərbaycan diasporuna şərəflə rəhbərlik etmişdir.

Belarusiya Respublikasının Əməkdar İdman Ustası, dəfələrlə dünya və Avropa çempionu olan həmyerlimiz, Azərbaycan Respublikasının "Şöhrət" ordeni sahibidir.

Mütəxəssislər onun ölkəmizdə cüdonun daha da dirçəlməsinə, olimpiadadan tutmuş dünya və Avropa çempionatlarına kimi ən əlamətdar yarışlarda yerli cüdoçula-



rın böyük qələbələr qazanmasına, bir sözlə - Azərbaycan idmanının inkişafına ləyaqətlə xidmət edəcəyinə inanırlar.

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü seçilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq ölkə təmsilçimiz FIG-nin sözügedən komitəsinə üzv seçilir. Texniki Komitəyə seçkilər FIG-in Türkiyənin Antalya şəhərində təşkil edilmiş 83-cü Konqresi çərçivəsində baş tutub.



Qeyd edək ki, N.Bulanova 1980-1998-ci illərdə bədii gimnast olub, daha sonra isə məşqçilik fəaliyyətinə başlayıb. O, 2002-ci ildən etibarən milli səviyyədə, 2003-cü ildən isə beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir. N.Bulanova 2014-cü ildən etibarən Bakıda keçirilən gimnastika növləri üzrə irimiqyaslı yarışlarda Yerli Təşkilat Komitəsi tərkibində yarışların direktoru vəzifəsini yerinə yetirir.

ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi olublar

ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar Sabrina və Zarina Novruzovalar Nevada ştatında keçirilən tennis üzrə yarışda çempion olublar.

Çempion bacılar ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzovun qızlarıdır.

Ü.Novruzov qızlarının uğur hekayəsindən danışaraq deyib: "Qızlarım Kaliforniya ştatının San Xose şəhərində anadan olublar. Onlar "Qərb Karyerası və Texniki Akademiyə" (West Career and Technical Academy) məktəbində 10-cu sinifdə təhsil alırlar. Onlar ABŞ-ın Tennis Assosiasiyasının (USTA) çempionatında komanda yarışında 1-ci yerə, fərdi



yarışda isə 2-ci yerə layiq görüldülər. Qızlarımin məktəbdəki tennis komandası da Nevada ştatı üzrə 1-ci yeri tutub. ABŞ-ın "Las Vegas Review-Journal" nəşri övladları haqqında geniş xəbər yayımlayıb. Sabrina və Zarina 8 yaşından tennislə məşğul olurlar və bu, onların ilk uğuru deyil. Onlar indiyədək beynəlxalq yarışlarda 40-dan çox mükafat qazanıblar. Sabrina

və Zarinanın ən böyük arzusu peşəkar tennisçi kimi yetişmək, dünyada ən nüfuzlu tennis turniri sayılan "Böyük Dəbilqə" yarışlarında vətənimiz Azərbaycanı təmsil etməkdir. Onlar qazandıqları bütün qələbələrini Azərbaycana həsr ediblər və bundan sonra da bayrağımızı ucaldacaqlarını qeyd etmək istəyirlər".

Ü.Novruzov deyir ki, övladları ABŞ-da anadan olsalar da, məsafələr onları Azərbaycandan uzaq salmayıb. "Onlar Azərbaycan dilində danışır və milli adət-ənənələrimizlə böyüyürlər. Vətəndən uzaqda olsa da, məsafələr heç nəyi dəyişməyib və biz Azərbaycanla nəfəs alırıq", - deyərək qeyd edib.

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə xeyriyyə aksiyası keçirilib

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakının Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağında xeyriyyə aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 35-ci dünya çempionatına həsr olunub.

Xeyriyyə aksiyası çərçivəsində AGF-in əməkdaşları ilə birlikdə dünya çempionatının ulduz səfirləri - kana-

dalı Karen Kokbern və fransalı Devid Martin sığınacağı ziyarət ediblər.

Onlar uşaq sığınacağında yaradılan şəraitlə tanış olub, onun rəhbəri və müəssisənin əməkdaşları ilə söhbət ediblər.

Dünya çempionatının ulduz səfirləri "Ümid yeri" uşaq sığınacağının balaca sakinləri ilə görüşüb, onlarla söhbətləşiblər. Uşaqlar qonaqlar üçün tamaşa hazırlayıb, musiqi ifa ediblər.



Ulduz səfirlər və federasiyanın əməkdaşları balacalara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.

Drift üzrə Bakı kuboku yarışları keçirilib

Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyinin və Su İdmanı Sarayının təşkilatçılığı ilə drift üzrə Bakı kuboku yarışları keçirilib.

Yarışda ən yüksək nəticə göstərən Fəxri Gülməmmədov kubokun sahibi olub. Tədbir çərçivəsində avtoidman həvəskarları üçün "Volkicar", drift və idman avtomobillərinin yürüşü, "Volkicar" və sportkarla "burnout" və drift şouları təqdim olunub.

Əsas məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyənəşdirilməsidir.

Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində, yol təhlükəsizliyinin artırılmasına da töhfə verir.

Drift yarışının keçirilməsinə, eyni zamanda, "Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Bakı Şəhər Halqası təşkilatı dəstək göstərib.

Yarış iştirakçılarını "Drift All Stars European Series" promouteri Nayl Qann, eləcə də Bəhreyn Avtomobil Federasiyasından dəvət olunmuş hakimlərdən ibarət münisiflər heyəti qiymətləndirib.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycan Avtomobil Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Su İdmanı Sarayının təşkilatçı-



diyyatdan keçmək istəyən şəxslər Azərbaycan Avtomobil Federasiyasının info@faa.az elektron poçt ünvanına müraciət edə və ya 050 295-01-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

lığı ilə yaradılmış drift məktəbi də fəaliyyətə başlayıb. Bu idman növü ilə maraqlananlar üçün drift üzrə dərslərə qəbul elan olunur.

Drift dərsləri üçün qey-



Bakıda şahmat üzrə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq super turnir keçiriləcək

Dekabrın 17-də Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq grossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnir keçiriləcək.

8 şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək.



Yarışa "Fairmont Baku" oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqнус Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

Xanlar Fətiyev yenidən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib



Noyabrın 18-də Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat-seçki yığıncağında Azərbaycan Üzgüçülük Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində Xanlar Fətiyev yenidən federasiyanın prezidenti seçilib. Elçin Həsənov və Mark Koqanov federasiyanın vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbürrəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib. Tədbirdə çıxış edən Ç. Hüseynzadə federasiyanın fəaliyyətinin ötən dövrdə qənaətbəxş olduğunu bildirib. Federasiyanın fəaliyyətində gender bərabərliyinə də diqqət yetirilməsinin vacibliyini vurğulayan Ç. Hüseynzadə deyib: "Gender bərabərliyinin təmin olunması ilə bağlı işlərin görülməsi vacibdir. Digər məsələ isə federasiyanın adı ilə bağlıdır. Üzgüçülük Federasiyasına suvatullanma, sinxron üzgüçülük və digər növlər daxildir. Buna görə federasiyanın adının da uyğun seçilməsi tövsiyə edilir".

Xanlar Fətiyev çıxış edərək qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların, o cümlədən Olimpiya Oyunlarının gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımı işlərin görülməyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Bədii gimnastımız Arzu Cəlilova İspaniyada gümüş medal qazanıb

Bədii gimnastika üzrə yığma komandamızın üzvü Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Təmsilçimiz beynəlxalq turnirdə bir çox titullu idmançıları üstələyərək, gürzlərlə çıxışına görə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Daha sonra çoxnövcülük yarışlarına qatılan Arzu, dördüncü yerlə kifayətlənməli olub.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.





Azərbaycan, Bakı
Aşıq Molla Cümə 46B

+99455 208 97 82

+99412 480 41 02

salon@offissa.com

www.offissa.com



VIP Sport
professional



*Tofiq Bəhrəmov adına
Respublika Stadionu*

Tel: (+994 12) 564 86 23

Mob: (+994 55) 464 13 31

www.vipsport.az



MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS

